



Layihənin istiqaməti:
“İctimai və dövlət məşğullarının müdafiəsi”

Sara xanım Tağıyeva ilə bir necə dəfə görüşüb, müsahibə götürmüşdüm. Görüşlərimizdən birində belə demişdi: "Atam şəxsi faytonuna ailə üzvlərindən başqa yalnız Həsən bəy Zərdabının ve Axund Mirzə Əbu Turabın minməsinə icazə verərdi". O, Axund Mirzə Əbu Turab ki, Hacı Zeynalabdin dünyasını dəyişərək, onun ayaqları altında basdırılmasını vəsiyyət etmişdi. "Onun ayağının bildiyini mənim başım da bilmir" demişdi Hacı. Kim idi Axund Mirzə Əbu Turab ki, yalnız Azərbaycanda, Rusiyada deyil, bütün Avropada iri iqtisadi və ticarət əlaqələrində çox nüfuzlu bir sima olan, Şərq aləminin ilk mesenatı, adlı-sanlı Hacı Zeynalabdin Tağıyev ona bu qədər böyük ehtiram göstərmişdir?

SÖZ ƏHLİ, İSTEDADLI PUBLİSİST İDİ

Bəzi mənbələrdə Axund Mirzə Turab Axundzadə, bəzilərində isə Axund Mirzə Əbu Turab kimi qeyd olunan şəxs Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimi olub. O, 1817-ci ildə Bakının Əmircan kəndində (bəzi mənbələrdə içəri Şəhər yazılır) anadan olub. Tədqiqatlardan belə aydın olur ki, onun əsl adı məlum deyil. Əbu Turab adını ona Ərəbistanda təhsil alarkən veriblər. Əbu Turab ilk təhsilini o zaman Bakının ən məşhur mədrəsesi olan Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Mirzə Həsib Qüdsi həm də "Füyuzat"ın yazarlarından biri olub. Sonra təhsilini Mədinədə davam etdirən Əbu Turab burada yalnız dini təhsil almaqla kifayətlənmir. O, ərəb, fars dilləri ilə yanaşı, Şərq ədəbiyyatını, mədəniyyətini də mükəmməl öyrənir. Dövrünün "din xadim"lərindən fərqli olaraq Axund Mirzə adı da ona boşuna verilmemişdir. Axund Mirzə Əbu Turab əksər dindəşlərindən fərqli olaraq elmə, təhsilə, mədəniyyətə çox böyük önem verirdi. O, illərde Bakıda baş verən bütün ictimai, mədəni hadisələrde yaxından iştirak edən ilahiyat elminin en görkəmləri nümayəndəsi hesab olunan Əbu Turab həm də qələm, söz əhli, istedadlı publisist idi. 1914-cü ildə Orucov qardaşlarının nəşriyyatında Axund Mirzə Əbu Turabın "İslamın təfriqəsi səbəbləri" adlı kitabı nəşr edilib. Müəllif əsərində islamiyət içərisindəki təfriqənin əsas sebəblərini geniş izah edib. Yalnız bir faktı qeyd edim ki, 1906-ci ildə "Həyat" qəzetində çap etdiridi "Bize hansı elmlər lazımdır?" sərlövhəli məqaləsi uzun illər mətbuatda, cəmiyyətdə müzakirə və mübahisələrə səbəb oldu. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Məhəmməd Hadi Ömər Faiq Əfəndi, Əbdürəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov və dövrünün daha bir necə publisisti bu müzakirələrdə yaxından iştirak etmiş, öz fikir

ve mülahizelerini bildirmişlər. Yazarların bir qismi yalnız dini, bir qismi isə dünyəvi elmlərin öyrənilməsini təklif edirdilər. Bəziləri də haqlı olaraq həm dini, həm də dünyəvi elmlərin öyrənilməsinin çox böyük fayda verəcəyini söyləyirdilər.

ELMİN, MAARİFİN DOSTU, MÖVHUMATIN QATI DÜŞMƏNİ

Bütün elmlərin öyrənilməsinin vacibliyini ireli sürən Axund Mirzə Əbu Turabın əsas məqsədi və məramı hər şeydən əvvəl insanın daxili aləmini zənginləşdirmək idi. Nə qədər gözəl və ali bir istək. "Alim olmaq asandır, insan olmaq çətin" kələmi boşuna deyilməyib ki. İnsanın daxili aləminin pakılığını, təmizliyini və zənginləşməsini lazımlı bilən Axund Mirzə Əbu Turab "daxili aləmi zənginləşdirmədən təbii elmlərin öyrənilməsi fayda verməz" deməkdə haqlı idi. Bu böyük alimin fikrincə, insanı tərbiyələndirmək üçün birinci növbədə ilahiyyata yiye-lənmek vacibdir. Elə bu məqsədlə də

lə zərərli adətlərdən çəkinməyə çağırıldı. Həm minbərdən, həm də metbuat sehifelərindən". Axun Mirzə Əbu Turab dindəşlərinə üzünü tutaraq deyirdi: "Müqəddəs Peygəmberimiz bururdu: "Allahın etibar edib tapşırığı böyük vəzifəni insanın ruhuna ağılkamalla, dürüstlükle pərvəriş vermək vəzifəsini ləyaqətlə yerinə yetirmək üçün ən əvvəl gərək sizin özünüz iz-zət və şərəf sahibi olasınız".

BƏLƏ İNSANLARI BUGÜNKÜ GƏNCLİYİMİZ YETƏRİNÇƏ TANIDA BİLMİŞİK?

H.Z.Tağıyev 1898-1901-ci illər ərzində 300 min manat vəsait sərf edərək Bakıda ilk qız məktəbi tikdirir. 1901-ci ildə fəaliyyətə başlayan məktəbin rəsmi adı "Bakı-Aleksandrinska ya Rus-Müsəlman Qadın məktəbi" adlandırılsa da, xalq arasında "Tağıyevin qız məktəbi" kimi tanındı. Məktəb hazır olanda mövhumatçı Bakı varlıları öz qızlarını məktəbə göndər-



Qərenfil Dünyamınqızı
Əməkdar jurnalist

şıldarı". Beleliklə, Həsən bəy tez-tez Axund Mirzə Əbu Turabla görüşər, ondan nüfuzlu din xadimlərinin xeyriyyə işlərinə yardımçı olmasına xahiş edərdi. "Sizin səsinizə səs verənlər mütləq tapılacaq, zaman keçdikcə onların sayı artacaq. Sadəcə, siz bu işdə usanmayın. Bunun zamana ehtiyaçı var" deyə hər dəfə Həsən bəyi ruhlandıran Axund Mirzə yanılmamışdır. Bu xeyirxah missiyani həyata keçirməkdə Hacı Zeynalabdin hər vasitə ilə ona dəstək oldu. Bu haqqda yazıçı-publisist Sona xanım Vəliyevanın "İşığa gedən yol" adlı romanında geniş məlumat verilib. Filosof təbiətli, tərəqqipərvər Axund Mirzə Əbu Turab 1910-cu ildə 93 yaşında dünyasını dəyişir. Onu Mərdəkandaki "Pirhəsən" pirində dəfn edirlər. 1924-cü il sentyabrın 1-də vəfat edən H.Z.Tağıyevi də vəsiyyətinə əsasən Axund Mirzə Əbu Turabın ayağı altında dəfn edirlər. Deyilənə görə, bu vəsiyyətin tarixçəsi var. Bir gün Hacı Zeynalabdin Axund Mirzə Əbu Turabla dini mövzuda söhbət edirmiş. Axund Mirzə Əbu Turab Hacıya deyib "Allah hər şeyə qadırdır. İstəsə sənin bu varidatını bir anın içinde əlindən ala bilər". Həmin an Axundun bu sözlərini Hacı o qədər də inandırıcı qəbul etmir. Bu söhbətdən cəmi on il sonra, 1920-ci ilin aprel işğalında bolşeviklər Hacı'nın bütün varidatını əlindən alarkən Hacı Axundun sözlərini xatırlayır və deyir: "Onun ayağının bildiyini mənim başım da bilmir". Sonda bir sual vermək yerine düşər: "Dövrünün qabaqcıl maarifpərvər ruhaniləri, üləmələri, böyük dini, elmi təfəkkürü, ensiklopedik zəkası, hadisələrə universal yanaşma səriştəsi, işıqlı düşüncələri, milli dəyərlərə etibarlı münasibəti olan belə insanları bugünkü gəncliyimə yetərincə tanıda bilmışik?"



"Bize hansı elmlər lazımdır?" sərlövhəli məqaləsində yazırı: "Hikməti təbiini bilməkə insan olmaq olmaz. Hikməti ilahi ilə kamil olmaq insanı insan edər". Təessüflər ki, Axundun bu gözəl və qiymətli fikirləri o zaman əksər qələmdəşlərimiz tərəfindən yanlış anlanıldı. Bəziləri onu dünyəvi elmləri inkar etməkdə təqsirləndirərək, yalnız dini elmlərə rəvac verməkdə ittiham edirdilər. Böyük mərifəti və xeyirxahlığı ilə hamının hörmətini qazanan" Axund Mirzə Əbu Turab bütün ömrünü islamda təfriqə salanlarla mübarizəyə həsr etdi. Ona görə də çıxışlarında hər zaman sünni-şiaçılıyın əleyhinə idi. Odur ki, əksər tədqiqatçılar onu "elmin, maarifin dostu, mövhumatın qatı düşməni" adlandırdılar. Yazıçı Qılman İlkin bu haqda belə yazırı: "Şəbeh çıxarmaq, baş yarmaq, zəncir vurmaq, şaxsey-vaxsey kim dini adətlərə qarşı çıxaraq, müsəlmanları İslamiyyətə dəxli olmayan be-

məkdən imtina edirlər. Guya qızın təhsil alması islamiyətdə günah hesab olunur. Bu vaxt Hacının köməyinə ilk gelən yaxın dostu Axund Mirzə Əbu Turab oldu. O, öz qızını Tağıyevin qız məktəbinə qoymaqla yenə də bəzi "dindəş"larının əleyhinə çıxdı. Mirzə Turabın yerişinin də, danışığının da mütləq bir məna kəsb etdiyini hamı yaxşı bilirdi. Odur ki, "dindəş"larının çoxları bunu qəzəbələ qarışladı. Əgər Axund Mirzə Əbu Turab qızını məktəbə göndəmişsə, deməli, hər kəs qızının oxumasını rəva biləcək. Bu, onun düşmənlerini daha da qəzəbləndirdi. Çünkü o zaman müsəlman aləmində ən nüfuzlu sinif və təbəqə ruhaniları idi. Onlar insanları hara istəsələr ora da yönəldə bilirdilər. Qılman İlkin yazırı: "Hacı Zeynalabdinin Axund Mirzə Əbu Turab və Həsən bəy Zərdabiyə xüsusi ixlası vardı. Hər ikisini tez-tez evinə qonaq dəvət edər və çox böyük hörmət-izzətə qar-